



NEMƏT BƏXTİYAR,
*Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
 "Qızıl Qələm" media mükafatı laureati*

MEŞƏBƏYİ

(Yumoristik hekayə)

Bəyoğlan atasının, babasının yolunu davam etdirirdi. O da rayon Meşə təsərrüfatı idarəesində meşəbəyi işləyirdi. Beş kəndin inzibati ərazisi nə nəzarət edirdi, təbiəti çox sevirdi, onu göz-bəbəyi kimi qoruyurdu. Bir adamın hünəri nə idi ki, əlində dəhrə, balta meşəyə girəydi.

Onu axıra qədər pusub, addimbaaddim izləyib nə üçün meşəyə gəldiyini öyrənməsəydi, həmin gün, həmin axşam rahatlıq tapmazdı. Heç gecəni də rahat yata bilməzdi. Kimin nə haqqıvardı ki, meşədən bir ağaç kəsəydi, onu da hələ bir ciyninə alıb meşədən çıxarıydı. Ancaq yanına gedib deyəydin ki:

-Meşənin bəyi Bəyoğlan bəy, icazə verin, bu gün meşəyə gedim, özü də söz verirəm ki, ancaq quru odun kəsəcəyəm. Bir ulaq yükü oduna ehtiyacım var. - Əlini də sal cibinə. Allah-tala xeyir versin denən, vəssalam, şüttamam...

Sonra da meşəni tala, qır-çat. Ondan sonra sənə özün üstə qaşın var da deyən ola bilməz. Mərdi-mərdanə idi. Xeyrə, şərə təmənnasız bir maşın odun verərdi kişinin oğlu, elə bil dədəsinin meşəsi idi.

Axşam toya gələrdi, toy mağarına girib doyunca yeyib içərdi. Aşıqlar da onun havasını - "Meşəbəyi" havasını çalardılar. Yorulunca oy-nayıb sonra ortadan çıxardı. Bəzən də uşaqlar qoluna girib evinə qədər də aparardılar...

Ayda hər evdən "bir rubl", "tüstü pulu" yiğardı. Hansı ailədə ailə başçısı dünyasını dəyişmiş-

disə ondan heç vaxt "tüstü pulu" almazdı. O ailə bir müddət Bəyoğlanın güzəştli ailələr siyahısında idi. Özünün həyət-bacasında nə desən var idi. Arısı da, böyük həyəti də var idi, arı pətəkləri cərgə ilə düzülmüşdü. Hər il mövsümdə bidonla bal süzərdi. Hələ mal-qara, qoyun-keçi, qoşa-qoşa at, ulaq da saxlayardı.

Hər səhər tezdən köhlən atını minib bütün ərazini, meşəni gəzərdi. Meşəni qarış-qarış nəzərdən keçirərdi. Gecələr də rahat, şirin yuxu da yatmazdı. Dəfələrlə gecə maşının fara işığına meşədən odun aparmaq üçün gələn "odun oğurları", brokoneleri iş başında yaxalamışdı.

...Bir dəfə rayon milis idarəesinin "90-90 AZM" dövlət nişanlı "QAZ - 51" markalı yüksək avtomasını ilə, özü də milis formasında adamlar yoluñ kənarında bitmiş palid ağaclarını balta ilə kəsib-dögəramışdır, sonra da maşına yükləyən zaman meşəbəyi Bəyoğlan tərəfindən yaxalanmışdır. Bu barədə meşəbəyi Bəyoğlan tərəfindən akt tərtib edilmiş, rayon meşə idarəesinə hadisə haqqında məlumat da verilmişdi...

-Alo, alo, meşə idarəesinin müdürü Bərxudarovu tapın, təcili mənimlə danışın. Danışan rayon milis idarəesinin rəisi Həsənovdur.

-Bərxudarov sizə eşidir, yoldaş Həsənov.

-Əəə, Bərxudarov, sənin meşəbəyin qudurub, deyəsən. Əəə, biz cinayətkarları, öğrencileri tuturuq, sənin də meşəbəyin mənim uşaqlarımı ilisib sataşır. Başı ətdənib, deyəsən. Sənin o me-

şəbəyin var haa, Bəyoğlandır, nökəroğlandır bilmirəm, sroçnu onu işdən qovarsan...

İdarenin müdürü Bərxudarov təcili meşəbəyi Bəyoğlanı yanına çağırıldı və "İşində buraxdığı ciddi nöqsanlara görə, şəxsi işinə yazılmış şərti ilə şiddətli töhmət verilsin" əmri elan etdi... Və sonra Bəyoğlana dedi:

-Ə, sən yaxşı işcisən, əlim gəlmir sənə töhmət verəm. Get, işlərinlə məşğul ol. Kişinin sözünü yerə sala bilmədim. O Qozlu çayı var ha, onun üstündə də bir "Turşsu" bulağı var ha, bir quzu apar onun üstünə. Rəis Həsənovu da götürüb gələrəm, naharı orada bulaq başında qeyd edərik.

Meşəbəyi Bəyoğlanın kisiyə əsl dayaq olan həyat yoldaşı vardi. Arvad ev-eşik işlərini elə nizama salmışdı ki, hər bir iş öz qaydasında, öz axarı ilə gedirdi. Ona görə də Bəyoğlan ev işlərindən tam arxayın olduğu üçün, səhər tezdən tam sərbəst evdən çıxardı, axşam da evinə döñərdi. Arvadı hələ nahara bağlama da hazırlayıb qoyardı ki, kişi günorta ac qalmasın. Bağlamada həmişə bal, yağı, yumurta, qaymaq, hələ motal pendiri də, təndir çörəyi də olardı. Bəyoğlan da acliq hiss edəndə, yorulanda dincəlmək üçün bulaq başına gələrdi. O, atdan düşüb atın cilovunu ağaca bağlar, sərin bulaq suyu ilə əl-üzünü yuduqdan sonra süfrə acıb arxayın, rahat-rahat nahar edərdi. Sonra da üstündən bir parç sərin bulaq suyundan içərdi. Bəzən də bulaq başında, göy çəməndə dirsəklənib dincələrdi...

Bir dəfə Ənvər dayı oğlunu yanına alıb məşəyə getdi. Bəyoğlan gözə dəymirdi. Arxayın-casına meşədə quru ağaclarдан kəsib ullaşa yük hazırladı və ullağı qabağına qatdı ki, tez evə aparsın, meşəbəyi görməsin.

-Ay bala, tez sür, aradan çıx, apar evdə yükü boşalt, yenə qayıt - dedi Ənvər dayı.

İkinci dəfə meşəbəyi Bəyoğlan onları haqladı və soruşdu:

-A bala, bir ayaq saxla, görüm kimlərdənsən, kimin oğlusan?

-Ənvər kişinin oğluyam.

-Ə, sənin dədən Ənvərin mənə borcu var, "tüstü pulu"nu iki aydı verməyib, indi yaxşı əlimə düşdü. Ona göstərərəm - dedi və atdan yerə düşdü.

Tez ullağın yükünün ipini açmağa başladı.

Uşaq nə qədər yalvardısa da, o, inadından dönmədi ki, dönmədi. O, odun yükünü açıb yerə tökdü. İpi də dəstələyib atın tərkindəki yəhərin arxa hissəsinə bağladı və ata minib getdi.

Onun adəti idi odun aparan adamin baltasını, ya da ipini əlindən alıb sübut, əşyayı-dəlil kimi götürərdi. Ona görə də Bəyoğlanın evində battadan, dəhrədən, ipdən yer yox idi.

Uşaq ağlaya-ağlaya ullağı qabağına qatıb evə tərəf getməyə başladı, dodaqaltı nə isə mızıldanırdı.

-Yaxşı, Bəyoğlan dayı, bir gün gələr bu "qisası" səndən alaram - dedi.

...İsti yay günlərinin biri idi. Kənd sakılərinin başı ot tədarükünə qarışmışdı. Hər kəs qışda heyvanlarını yemləmək üçün bol yem tədarükü görürdü. Meşəbəyi Bəyoğlan da qapısında saxladığı heyvanlar üçün meşədə, talada ot biçib qış hazırlığı görürdü. O, əlində dəryaz ot çalırdı. Hər dəfə talanın o başına gedib-gəlinçə xeyli vaxt çəkirdi. Köməyə çağırduğu adamlar hələ də gəlməmişdilər. Dəryazı havaya qaldırıb, bülövdəsi ilə itiləyirdi, əli ilə tez-tez alınının tərini silirdi. Başı ot çalmağa bərk qarışmışdı.

Ənvər kişinin oğlu haradansa gəlirdi. Yolu talanın yanından düşdü. Birdən meşəbəyi Bəyoğlanın əziyyətlə, qan-tər tökdüyünü gördü. Ağacın gövdəsində oturub ona tamaşa etməyə başladı. Ürəyindən keçirdi ki, bəlkə gedim bulaqdan sərin su gətirim verim içsin, ürəyi sərinləsin. Ətrafa göz gəzdirdi. Baxıb gördü ki, talanın o başında ağacın gövdəsində bir pencək asılıb. Fikirləşdi ki, yəqin meşəbəyi Bəyoğlanındı, onun yanında su qabı da olar, getsin qabı götürsün bulaqdan sərin su gətirsin. Yenə meşəbəyi Bəyoğlanın başı işə qarışmışdı. Əlindəki dəryazı qolları boyda açıb-yığırkı ki, biçilmiş ot layı böyük düşsün, bəlkə sahəni tez biçib başa çatdırınsın.

Ənvər dayının oğlu sakitcəsinə, ehtiyatla ağacdən asılmış pencəyə yaxınlaşdı. Əlini qoltuq cibinə saldı, əlinə kağız dolaşdı. O, tez də əlini çölə çıxardı. Tələsik olduğu üçün üç "rubl" də əlinə dolaşaraq çölə çıxmışdı. Oğlan gördüyü işdən peşiman oldu, utandı da, xəcalət də çəkdi ki, o, bu günə kimi belə iş görməmişdi axı. Üzü qızardı, bozardı. Pörtmüsdü. Onu tər də basmışdı. Oğlan yadına nə isə düşmüş kimi fi-

kirləşdi. Ətrafa göz gəzdirdi. Yəqin ki, adamlar sərinləmək üçün ağacların kölgəsində dincəlir, məşəbəyi Bəyoğlan isə ot çalmağında davam edirdi.

Oğlan yenə nə isə fikirləşdi, birdən çörək bağlamasını da götürdü və üç "rubl"u da cibinə basıb oradan uzaqlaşdı. Dərədən Qozlu çayı axmağında davam edirdi. Qara Məmmədin su dəyirmanı da çoxdan işləmədiyi üçün xaraba qalmışdı. Adamlar da taxıl üyütmək üçün daha dəyirmana gəlmirdilər. Dəyirmanın yaxınlığında isə meşənin içində soyuq "Turşsu" bulağı vardi. Hərdən ötüb keçənlər bulaqdan su içərdilər ki, yorğunluqları çıxsın, dincəlsinlər. Ənvər dayının oğlu bir ağacın altına çəkildi, oturmaq üçün yerini rahatladı. Süfrə açdı, təndir çörəyini, bala, yağı, pendiri, soyulmuş yumurtanı, hələ qaymağı da görüb gülümsədi. O, rahat çörək yeməyə başladı. Nahara xeyli qalmışdı. Doyunca yedikdən sonra, bulaqdan da arxayıncasına doyunca su içdi. Oğlan yeməklərin yerdə qalanlarını səliqə ilə bağlamaya yiğib bulağın üstündəki ağacdan asdı və cay aşağı getdi ki, birdən yolda kimsə qarşısına çıxa bilerdi.

Kənddə Şeytan təpəsi adlanan yer vardi. Kimin nə dərdi vardısa orada müzakirə olunardı. Axşam tərəfi idi, məşəbəyi Bəyoğlan isə atın belində hay-küy salmışdı, meydan sulayırdı, asib-kəsirdi.

Vəliş dayının danışığında bir az qüsür var idi, nə qədər kəkələyə-kəkələyə onu başa salmağa çalışırdı ki, bu işdən onun xəbəri yoxdur. Amma Bəyoğlan elə hey sübut etməyə çalışırdı ki, üç "rubl"u cibindən o, çıxardıb.

-Ə, naharımı yemisən, halal xoşun olsun, kılık edib qalanını da ağacdan asmısın, ona görə də sağ ol. Məni üç manat yandırır e... - deyə Bəyoğlan atı o tərəf-bu tərəfə oynadırdı.

Vəliş dayı yenə də çox dedi, and-aman elədi. Bəyoğlan isə az eşitdi. Kişi qəzəbindən sözləri tam çatdırıa bilmədiyi üçün gözləri yaşardı. Məşəbəyi yenə qışqırdı:

-Sən həmin gün oradan keçmisən. Bəs onda bunları kim aparıbdı? Bəlkə başqa bir adamın oradan keçdiyini görmüsən? Onu mənə de.

Vəliş kişi qəzəbindən bilmirdi ki, nə etsin. Oğlu səs-küyə özünü çatdırıb cibindən bir üçlük çıxarıb Bəyoğlana uzatdı və dedi:

-Ə, yekə kişisən, dədəm bayaqdan and-aman edir. Sən nə kafir adamsan, əəə. Al bunu, kişi-dən əl çək.

O, pulu görən kimi səsini xırp kəsdi, pulu havada qarpıb cibinə qoydu və ata bir qamçı vurub uzaqlaşdı.

Aradan xeyli vaxt keçmişdi. Məşəbəyi Bəyoğlan yenə meşədə at oynadırdı. Uzaqdan atlının ayaq səsləri get-gedə yaxınlaşırıldı. Ənvər dayının oğlu yenə meşədən ulaqla odun aparırdı. Bəyoğlan atın üstündə yolun tən ortasında dayanmışdı. Odun yüklü ullaq ona çatanda dayandı. O, yükü nəzərdən keçirdikdən sonra uşağın üzünə baxdı. Nə isə yadına düşmüş kimi fikirləşdi və birdən qayıtdı ki:

-Ə, sən kimin oğlusan? Mənə tanış gəlirsən.
-Ənvər kişinin oğluyam.

-Həə, dədən necədi? O yaxşı kişidir. Məndən ona çoxlu salam deyərsən.

-Baş üstə, Bəyoğlan dayı. Sən nə təhərsən? Salamlarını çatdıraram. Tüstü pulu borcunu verdi? Ta borcumuz yoxdur ki?

-Yox, bala, yoxdur. A bala, o bizim öz işimizdi. Sən uşaqsan, elə işlərə qarışma. Ta bu səfər sənə dəymirəm, get.

Oğlan gülümsədi. Bəyoğlan şübhəli-şübhəli onu süzdü. Elə bil onun ürəyinə nə isə dammışdı. Birdən qayıtdı ki:

-Ə, nəyə gülürsən? Özünü bayaqdan şübhəli aparırsan haa... - deyə məşəbəyi qəzəbləndi.

-Bəyoğlan dayı, eşitdim ki, nahar bağlamanı uğurlayıblar, özü də aparıb bulağın başında yeyiblər. Hələ cibindən üç manat pulunu da götürüb'lər. Sən də o xəstə Vəliş kişisinin yaxasından tutmusan. Ona görə də yaxşı deyiblər ey... "Ara-da kasib güdəza gedər".

Məşəbəyi Bəyoğlan uşağı axıra qədər dinlədi. Onun sözlərinə mat-məətəl qalmışdı. Yenə oğlan bic-bic gülümsədi. Ancaq araşdırıa bilmirdi ki, bu uşaq nə danişir. Bu nə məsələ idi...

-Ə, bic-bic nə gülümsəyirsən? Özünü şübhəli aparırsan. Elə, bəlkə, pulu sən aparmışan?

Ənvər dayının oğlu daha da ürəkdən güldü:

-Bəyoğlan dayı, yəqin kiminsə xətrinə dəyimisən, o da səndən hayif çıxıbdı, ona görə də aparıbdı da ...

Hmm... - Bəyoğlandan səs çıxmadı, nə mızıl-dandısa, qıçanmış dişlərinin arxasında qaldı...